



[Bakda hrbi ekspertlr hycan tbili alrlar](#)

.Bakda hrbi ekspertlr Qarabada mharibnin alovlanmas riski il bal hycan tbili alrlar

Arannews-Kavkazskiy Uzel” danan ekspertlr hesab edirlr ki, Qaraba mnaqisi zonasnda mharibnin brpas riski hl d qalmaqdadr. Cbh xttind yaayan sakinlr qorxu v atmalara .haxmavaraa. xb netmk istmdiklrini devirlr 2016-c il 2-5 aprel aras qzan mnaqi hr iki trfin atiks bard byanatlar sonrasnda sakitlmidi. Ancaq nvbti il rzind at bir gn d olsa ara verilmidi. “Kavkazskiy Uzel” slhn ilk ilinin nticlrin .sasn "Slhdn sonra Qaraba - mharibnin 365 gn" adl infoqrafiya nr etmidi Azrbaycan Respublikasn v “Dalq Qaraba Respublikas”nn (Azrbaycann ial olunmu razisind yaradlb Meydan TV-nin qeydi) mdafi nazirliklrinin 2017-ci il martn 31-dn 2018-ci il aprelin 1-dk olan mlumatlarna gr, mnaqi zonasnda 43 nfr, o cmldn 41 hrbi v iki mlki xs hlak olub. “Kavkazskiy Uzel”in yeni, “Atksdn sonra Qaraba - mharibnin iki ili” adl yeni .infoqrafikasndan aydn olur ki, yuxarda sadalanan rqlmr ilk il gr 5 nfr oxdur ki il rzind mnaqi zonasnda hrbi vziyytd diqqtlayiq dyikliklr ba vermyib v hrbi mliyyatlarn” brpas riski hl d qalr. Dorudur, son aylarda atmalarn intensivliyi azalb, lakin 2016-c il aprel mharibsindn vvl d vziyyt nisbtn sakit olaraq qalrd. Bellikl, bu sakitlik frtnansi sakitlik ola :bilr. Bundan lav, beynlxalq vziyyt d he d sakit deyil”, - hrbi ekspert Azad sazad deyib Qaraba mnaqisil bal indi hanssa strukturun ns etmsi bir yana, mumiiytl, he hll etmk” .”istmirrlr

Hazrk beynlxalq vziyytd dnyadak gc mrkzlrindn he biri Qaraba mnaqisinin siyasi hlli n he” bir maraq gstrmir. Bel bir vziyytd Azrbaycana z razi btvlyn brpa etmk mslsini gc yoluyla .hll etmkdn baqa bir seim buraxmlar”, - sazad deyir .Nvbti grginlik daha ox dadc nticlr sbb olacaq tn iki il rzind cbh xttind vziyytl bal ciddi bir dinamika ba vermyib”- hrbi jurnalist zeyir” .Cfrov bildirib

Mzakirlrd he bir irlilm olmadqda, hrbi grginliyin ziflmsi bard d danmaq olmur. 2016-c il” aprel dylrind Azrbaycan taktiki stnlk ld etdi. Azrbaycan trfi Qaraban imal v cnubunda bir sra strateji yxskliklri l keirdi. Bu, Azrbaycan qounlarnn cbhnin bu sahlri istiqamtind etibarl qorunmasn tmin etdi. Bundan lav, Azrbaycann Silahl Qvvlrri nvbti hcumlar n mliyyat sahsini genilndirdi. Dnya gc mrkzlr slh danqlarnda irlilyi ld etmk n Ermnistana tsir gstrmk vdi verrk Azrbaycan hrbi mliyyatlar dayandrmmaa svq etdi. Tssf ki, bu, ba vermdi, Rusiya Ermnistan silahlandrmaa davam etdi, bununla da danqlarda onlarn mvqeyinin srtlmsin thf verdi. Bu silahlar Dalq Qarabaa trlb. Azrbaycan da, lbtt ki, yerind dayanmr v yxsk dqqlikli silahlar almaqla hrbi potensialn gclndirir. Bellikl, nvbti grginlik daha ox dadc .nticlr sbb olacaq”, - Cfrov “Kavkazskiy Uzel” mxbirin deyib

.Onun szlrin gr, son aylardak atmalarn intensivliyindki azalma hl he n demk deyil Bu, ehtimal ki, Azrbaycanda v Ermnistandak daxili siyasi proseslr grdir. Hr iki lkd” sonrasnda hkumtlrin formalaaca nvbti prezident sekilridir. Yqin ki, 2018-ci ilin ortalarna v ya sonuna qdr tmas xttind nisbi sakitlik hkm srck. Ancaq bundan sonra n olacan he kim proqnozladra bilmz. N qdr ki, slh prosesind he bir irlilyi yoxdur, 2016-c ilin aprel ayndan .daha byk ola bilck yeni bir mharib thlksi davam etmkddir”, - Cfrov bildirib

Onun fikrinc, "tmas xttind (mahid) kameralarn artmaq grginliyin qarsn almaa zmant ver .”bilmz, nki masir radio-elektron vasitlri mahid sistemlrini asanlqla paraliz ed bilir Cfrovun szlrin gr, Ermnistan Dalq Qaraba trafndak razilrdn qounlarn xarmaqdan qti kild imtina etdiy mstvid Azrbaycann z torpaqlarnn itirilmsin dzmk fikri yoxdur. Minsk qrupu

is bu mnzr qarında "yalnz slh prosesinin imitasiyas il muldur", bellikl, hrbi mliyyatlar brpa .etmk riski yxsk olaraq qalr

.Uzunmddtli slh nail olmaq n he bir real rt yoxdur

Hrbi ekspert Telman Abilov deyir ki, son illrd irihcmli qardurmalarn olmamasna .baxmayaraq, Qarabada mharib riski qalr

Uzunmddtli slh nail olmaq n he bir real rt yoxdur. Mzakirlrd irlilyi yoxdur, silahlanma yar" davam edir. Dnya gc mrkzlri digr blglrdki problemlrl muldur. Bu zmind hr hans bir yanl anlama, hr hans txribat genimiyyasl hrbi mliyyata evril bilr. Dalq Qaraba trafnda ermni qounlarn saxlanlmas stabilliy zrr vern faktorlardandr. N qdr ki, mrhlli hll prosesi balamayb, atksin gclndirilmsi il bal he bir tdbir tsirli olmayacaq. Qounlar bir-birin ox .yaxndrlar. Bzn sngrlr arasndak msaf yalnzca yz metr olur", - bilov bildirib

.Son illrd srhdyan kndlr infrastruktur v kommunikasiya problemlri hll olunmaa balanb Humanitar Tdqiqatlar Cmiyytinin rhbri vz Hsnov deyib ki, cbh xtti sakinlrinin hyatn v .salamln thdid altnda qoyan atmalardan savay sas problem kinilikl bal tinliklrdir

Adtn hcumlar tsrrfat ilrinin ortasında, yaz v payzda daha sx olur. Atmalara gr tez-tez el" olur ki, kndlir sahy ged bilmirlr. Bu, Adam, Trtr, Fzuli rayonlarn srhdyan razilrindki dznliklrd yerln v yxsklikdn at tutulan kndlr n tipikdir... Goranboy rayonunun relyefi baqadr, orada kndlr dalarla qorunur. Ermnistana srhd yerln Tovuz v Qazax rayonlarn knd .sakinlri d atmalara gr tinliklrl zilir", - Hsnov bildirib

Eyni zamanda, o qeyd edib ki, son illrd cbh xttind infrastruktur v kommunikasiya il bal .problemlr hll olunmaqdadr

Btn kndlr elektrik, qaz, su il tmin edilir. ox yax yollar kilib. Dvlt dadlm evlri v sosial" obyektleri brpa edir v mvqti olaraq evsiz qalanlara snacaq verir", - Hsnov bildirib. Onun szlrn gr, hlak olan vtndalarn aillrin yerli hakimiyt orqanlar trfindn maddi yardm gstrilir, .cnaz xrlri dnilir

Hsnov hminin qeyd edib ki, yerli sakinlr htta hcum thdidlri altnda bel kndlrini trk etmk .istmirlr

nsanlar artq atmalara yrib, bel yaayrlar. Bel hyata uyunlarlar. Msln, bzi kndlr sakinlr" evin gily gln trfindki pncrlri balayb digr trflrind pncr qoyurlar. Ar artilleriya silahlarından at .ald zamanlarda is kndlir mvqti olaraq thksiz yerlr gedirlr", - Hsnov bildirib

Onun szlrn gr, Humanitar Tdqiqatlar Cmiyyti mlkilr arasndak itkilrl bal byk bir layih hyata .keirib

2013-2015-ci illrd txminn 40 nfr mlki xs lm v yaralanma hadissi il z-z qalb. Layihmiz" rivsind biz hmin yerlr gedib, baxlar hyata keirmi v aradrmlar aparmq. ndi bu ii davam etdirmk n donor yoxdur. Statistika onsuz da mlumdur - hakimiyt onu gizltmir, mtbuat bu bard yazr. Lakin lm hallarn aydnladрмаq n hr bir i zr trafl hesabat hazrlamaq vacibdir", - .Hsnov deyib

.Onun szlrn gr, Azərbaycan kndlri hssas vziyytdir

Azərbaycan kndlri qounlarn tmas xttin ox yaxndr. ox vaxt yaxn kndlr birbaa at tutulur. tn" ilin iyul ayında Alxanl kndind bir qadn v nvsii glldrdn yaylan qlplrdn yaralanaraq hlak olmu, .baqa bir qadn is yaralanmd", Hsnov bildirib

iyul 2017-ci il tarixd Azərbaycan Mdafi Nazirliyinin verdiyi mlumata gr, ermni trfinin 4 Alxanl kndind ad at nticsind bir qadn v iki yal qz hlak olub, baqa bir qadn is qlp yaralarn .alb. O, mliyyat olunub

.Cbh xttinin sakinlri oralar trk etmkdn imtina edirlr

Son aylarda Adam rayonunun Quzanl kndi yaxnında yerln tmas xttind nisbtdn sakitlikdir, dey Quzanl da doulmu Vtnda Cmiyyti Platformasnn zv Isgr Mmmdli "Kavkazskiy Uzel" .qzetinin mxbirin deyib

Mn ox vaxt z doma kndim gedirm. Qohumlarm v kndilir deyir ki, son 4-5 ayda nisbi" sakitlikdir. lbtt ki, at hr gn eidilir. Lakin ar artilleriya silahlar il kndin at tutulmas hallar .yoxdur", - dey ictimai fal bildirib

Son aylardak nisbi sakitliy baxmayaraq, mharib mhiti davam edir", - Trtr rayonunun" .Qapanl kndinin sakini Natiq Quliyev bel deyib

Onun szlrn gr, knd Ermnistann mvqelrindn yaln z bir ne yz metr msafd yerlir v gn rzind .trafda hrkt etmk thklidir

Gn rzind knd tsrrfat ilrinin aparlmas da thklidir, kndilir sasn gec saatlarında kinilik v" .heyvandarlıq il mul olurlar", - dey o, "Kavkazskiy Uzel"-in mxbirin bildirib

Natiq Quliyevin szlrn gr, sakinlr gndz vaxt xsusi ehtiyaclar olmadan aq sahlr yaxnlamlar .v bir ox knd tsrrfat torpaqlar istifad edilmmi qalr

Quliyev deyib ki, onun hektar razisi var, onlardan biri kndin rğind, ikisi is ermni mvqelrinin .yaxnında yerlir v buna gr d becrilmir

Gndz sahni sulaya bilmirik. Qalr gec xmaq... lbtt, bunlar thkli eylrdir. Amma hara gedk," .bura cdadlarmzn torpaqlardr", - Quliyev deyib

Onun szlrn gr, kndd 4 metrlik bir mane divar qurulmasna baxmayaraq, qar trf yxsklikdn .at aarkn, glllr evlrin damlarna v pncrlrin dyir

Quliyev qeyd edib ki, 2016-c ilin aprelind ba vern dyldr, knddki 100 evdn txminn yars .zdlrib v txminn onu mhv edilib

Amma btn evlr dvltin kmyi il yenidn tikilib. Davaml atmalara baxmayaraq, he kim kndi trk" .etmdi", - Quliyev deyib

.Sekilrdn sonra trflr mslni slh yolu il tnzimlmk iin giri bilrlr

Azərbaycan Milli Avropaya nteqrasiya ctimai Komitsinin zv Torul Cuvarl hesab edir ki, Azərbaycan v Ermnistanda prezident sekilri v yeni hkumtlrin formaladrlmasndan sonra .danqlar prosesi yenidn balaya v danqlarda irililyi n yenidn imkan yarana bilr

Balanca Azrbaycanda prezident sekilri oktyabr 17-d planladrlrd, lakin 5 fevralda lham liyev seki gnn aprelin 11- tyin etdi. Bir ox mxalift partiyas v hrkat sekilr qatılmaqdan .imtina edib. MSK Azrbaycann prezidentliyin skkiz namizd qeyd alb

bh yoxdur ki, lham liyev yenidn prezident seilck, Serj Sarkisyan is hkumt balq edrk siyasi" sistemin glcyind sas rol oynayacaq. Daxili mslrli hll edrk, glck seki dvr n slahiyytlrini legitimldirrk, onlar mnaqinin slh yolu il tnzimlnmsil mul ola bilrlr. Buna alternativ is silah .yar v daha byk bir mharib riski olacaq", - dey ekspert bildirir

.Yerli sakinlr bildirirlr ki, Cocuq Mrcanl kndi mharibdn sonra daha gzl olub

2016-c ilin aprel mharibsindn v Azərbaycan ordusunun Ltıp yxskliyini almasndan sonra .Qaraban cnubundak Cbrayl rayonunun Cocuq Mrcanl kndinin qaytarlmas mmkn olub

Cbrayl Rayon cra Hakimiyytindn "Kavkazskiy Uzel" in mxbirin mlumat verilib ki, artq 50 ail .knd qaydb

Birinci mrhld minalar tmizlnib, yol salnb, 50 ev tikilib, tibb mrkzi, mktb, yemk emal" zavodu alb. lk 50 ail geri dnd. Artq 100 evin inas baa atb v tezlikl onlar da kndilir verilck", .- dey rayon administrasiyasnn mkda bildirib

Cocuq Mrcanl knd sakini ahin Hseynov "Kavkazskiy Uzel" mxbirin bildirib ki, knd tn ilin :yaynda qaydb

Ailmiz 1993-c ildn Baknn Bilcri qsbnsind mskunlamd. Biz doma kndimiz qaytma sbrsizlikl“ gzlyirdik. Ailmiz be nfrdn ibartdir. Biz otaql ev, kinilik n kndin yaxnlnda torpaq sahsi verildi. Heyvandarln inkiarf n d rtilr yaradlb. Biz artq sd, sat n t istehsal edirik , buda kirik”, - .dey Hseynov bildirib

Knd rhrbriyi szs Oqtay Hziyev Cocuq MrcanlInn inkiarf bard "Kavkazskiy Uzel" mxbirin .mlumat verib

nsanlar geri qaydr. Artq 50 ail geri qaydb. Tezlikl daha 100 ev thvil verilck. Knd“ mharibdn vviki vaxtla mqayisd daha gzl olub. nki tikinti kompleks kild aparlb. Sakinlr artq taxl yetidirmk, mal-qaraya baxmaqla muldurlar. Yem istehsal n mssis alb. qtisadiyyat Nazirliyi tezlikl suvenir istehsal etmk n bir mssis aacaq. Yaxn glckd trvz yetidirmk n 15 istixana istifady verilck, meyv aaclar kilck. Arlar Birliyi 50 ptk vercyini vd edib”, - Hziyev .deyib

.Bir atma olub-olmadn soruduqda, bu istiqamtd hr eyin "tamamil sakit" olduunu sylyib .Bizi hrbilrimizin yerldiyi Lltp yxskliyi qoruyur”, - Hziyev bildirib“

Azrbaycan Mdafi Nazirliyind Qaraba mnaqisi zonasnda ba ver bilck hr hans bir grginlikl bal rh almaq mmkn olmayb, lakin vvllr mdafi nazirinin mavini Krim Vliyev qeyd etmidi ki, .Bak z razi btvlyn brpa etmk n gc istifadsini istisna etmir

Hqiqtn aprel dylri gstrdi ki, bu mnaqinin hlli mmkndr v Azrbaycan xalqnn z torpaqlarn“ azad etmsi n qtiyytini he bir ey aradan qaldra bilmyck. Sadc olaraq Azrbaycan mnaqinin beynlxalq hquq normalar v prinsiplri sasnda hllin trfdardr v bunun mmknlyn inanr. Ancaq msl slh yolu il hll olunmasa, lbtt ki, Azrbaycan razi btvlyn btn vasitlrl tmin etmk (hququndan istifad edck”, - Vliyev bildirir. (haqqin.az

Kavkazskiy Uzel” Qaraba konflikti il bal xbrlri “Qaraba: slh, yoxsa mharib” tematik“ shifsind yerldirir. “Kavkazskiy Uzel” hminin “Qaraba: 4-gnlk mharibdn iki il sonra” tdqiqat .ap olunub